



**Qəzətimizin hörmətli oxucuları
ve abunəçiləri!**

**Bu il «Vişka» qəzetiňin neşr
edilmeyə başlanmasının 95 illi
tamam oldu. Onun oxucuları
içerisində yaşı 80-i, 90-u ötüb
yəzə gedənlərin sayı yəqin ki,
çoxdur. Arzu edirəm ki,
qəzətimizin yüzillik yubileyini
hamimiz birlikdə sağlam və
şərəfə qeyd edək.**


Mən bu qəzetiň 1941-1945-ci il mühərbi
besi başlayan günlərdən tə indiyə kimi sa-
diq oxucusuyam. O vaxtdan indiyə qədər
onun səhifelerində Azərbaycanın neft se-
nayesi, neft elmi, zəhmətkeş neftçi alimləri,
mütəxessisləri haqqında xeyli material
oxumışam. İkinci vətan mühərabisi illərində,
demək olar ki, bu qəzet neinki ölkəmiz-
də, SSRİ-də, hətta onun hüdudundan çox
çoş uzaqlarda, hətta ABŞ-da («Ağ evdə»)
da oxunurdu. SSRİ-nin qələba çalışmasında
Azərbaycan neftçilərinin rəsadəti eməyi
ve qəhrəmanlığının misilsiz xidməti oldu.
SSRİ marsşalı Georgi Konstantinoviç Jukov
dəyiş kimi, Azərbaycanın neftçi alimi,
akademik Yusif Heydər oğlu Məmmədəliyev
intixar etdiyi yüksək oktanlı təyyarə
yanacağı mühərabinin təleyinin hell olun-
masında böyük iş gördü. Sovet təyyarələri
hem uçuş yüksəkliliyi, hem də ucus surətin-
de düşməni xeyli üstəldə. Bununla düş-
man aviasiyasının belli qırıldı və mühərabə-
nin təleyi hell olundu. Yusif Məmmədəliyev
mühərabəye olan tövüsət bütün avia-
konstruktörələrin etdiyi intixalardan daha
qüdrəti oldu.

Qəzetiň her günü nömrəsində Azərbay-
can neftçilərinin gündəlik rəsadəti eməyi sa-
yəsində hasil edilən neftin miqdarı göstərilir-
di. Mühərabə dövründə ölkəmiz cəbhəye 75
milyon tondan artıq benzin yanacağı vermiş-
dir. Buna görə gərek Bakıya «qəhrəman şə-
hər», Y.H.Məmmədəliyev isə «Nobel mü-
kafati laureatı» adı veriləndi. Lakin çox gü-
man ki, Moskvada, mərkəzdə eyleşmiş
menfur qonşularımızın nümayəndələri buna
mane olmuşdur.

Yası 90-i keçmiş hörmətli neftçi alimimiz,
akademik Xoşbəxt Bağı oğlu Yusifzadə baş-
da olmaqla, yaxşı olar ki, yaşı 100-ə yaxınlaş-
an neftçilərin cəmiyyəti yaradılın və onlar
gənc nəslə yaşı 200 ilə yaxınlaşan (2047-ci
il) Azərbaycanın neft seyəsi, neft elmi,
neft mütəxessisləri, ölkəmizi istehsalçılar
haqqında bildikleri xatirələri çatdırınlar.

Mühərabəye başlayandan bər-kı ay sonra
anam məni bırdan uzaqda yaşıyan 70 yaşı-
lı, görkəmləni xadimi olan babam Şeyx Fə-
rəculla Pişnəmazzadənin yanına getirib dedi
ki, ağa, 5 oğulu ordu sıralarına yola salmış-
san. İndi iki qızını tek qalmışan. Sənə ev iş-
lərində kömək etmek üçün yanında oğlan
xeyləgi lazımdır.

O vaxtlar her həyata, o cümlədən, ba-
bamgilin də həyətinə şollar suyu gəlmirdi.
Məhəllədə ancaq iki-üç həyətənə skrani var idi. Babam dan xadimi olduğundan gün-
dən dəfə namaz qılmaq üçün dəstəməz
almağa onun evinə xeyli su getirməlidir. Bunu edən oğullar cəbhəye getmişdi. Bün-
dan başqa, talonla verilən gündəlik çörək,
neft, erzaq almaq üçün növbələrə dayanıb
bu işləri görəcək adam lazım idi. Bunu nə
babam, nə də onun biri universitetdə, o bì-
ri ise orta məktəbdə oxuyan qızları edə bil-
mezdilər. Buna görə də, bu evə bir oğlan
xeyləgi vacib idi. Mən bamgilidə qalan
gündən həyətə her gün poçtalyonun gəlib
məktubları, bəzi evləre issə qəzet və jurnal
getirməsini gördüm. Poçtalyon babamın
evinə «Vişka» qəzeti gətirirdi. Bu qəzete
Şmitt zavodunda sev rəsi işleyen dayım
Nasir abuna yazılmışdı. Babam her gün
mənə o qəzetiň birinci səhifəsində yazılın
neft hasilatı haqqındaki məlumatları oxu-
dardı. Həmin məlumatlar neftçixarma idarə-
lərinin planı neçə faiz yərincə yetirmələri
haqqında olardı. Sonra digər materiallara
da nezər salardım. O vaxtlar qəzet yalnız
rus dilində, özü də, böyük formadə, böyük
tirajla neşr edilirdi. Medine xanım qəzetiň
baş redaktori olandan sonra, müstəqilliyi-
mız dövründə qəzetiň Azərbaycan dilində
materialların verilmesinə başlanıldı. Demək
olur ki, o vaxtdan mənim bu qəzetiň ilde bir
neçə məqaləm dərc edilir.



Qəzənfər Məmmədov

90 yaş

LƏYAQƏT

*Mənim üçün ən müqəddəs, danılmayan həqiqət,
İnsanlığın meyarı ləyaqətdir, ləyaqət.*

Qəzətimiz bu sayında mən «Ləyaqət»
adlı məqəlemin dərc edilməsini baş redak-
tordan xahiş edirəm.

* * *

Bu yaxınlarda (məqalənin bu hissəsi
2004-2005-ci illərdə yazılmışdır) televiziya
kanallarının birində, səhifə etmirməs, «Şəhər-
cədə» Azərbaycan Yazıçılar İttifaqının sedri
Anarın ad gününe həsr edilmiş veriliş mənim
bu yazımı reallaşmasına tekan verdi. Ölkə-
məsələnin tanınmış ziyanlıları, alimləri, incəsanet
xadimləri yazıçı Anarın ünvanına xoş sözərlər,
arzular dedilər. Sonda millet vekili, yazıçı-
jurnalist Rafael Hüseynov, hemişəki kim
özünün konkret, ləkən, derin məzmunlu çı-
xişi ilə seçilərək belə dedi: Anar həmişə le-
yaqətini saxlayan, namuslu bir vətəndaş ol-
muşdur.

Ləyaqət! Öz ləyaqətinin gözəyinə insan!
Bu sözün mənasını, tutumunu, dəyərini yax-
şı bilsəm də, Azərbaycan dilinin izahı lügəti-
ne bir daha nəzər saldım. Ləyaqət — yüksək
mənvi keyfiyyətlərin məcmusu, bu keyfiyyət-
ləri dərək edən adamın özüne ehtiram his-
si (İc. səh. 218, Bakı 1999).

İnsan neçə ağır, ekstremal şəraitə dül-
sürse düşün, öz ləyaqətini, yüksək mənvi
deyərlərini qoruyub saxlaya bilirse, deməli,
ləyaqətini itirir. Nədir bu mənvi deyərlər?
Namus, qeyrət, haqq, ədalət, əqide saflığı;
mərdlik, nəfsin, günün toxluğu, hal-haram
dərək etmək, paxılıqlıdan, riyakarlıqlıdan,
yalanlıdan, bəhəndən uzaq olmaq və s.kimi
yüksek ali keyfiyyətlər.

İki-üç il bundan önce işden qayıdayıda
köskəndən alındığım qəzətlərdən birində el a-
şaqşaqlı, böyük şairim Bəxtiyar Vahabzadə-
nin «Ləyaqət mücəssəmesi» adlı məqəle-
sini gördüm. Sevindim ki, heç olmasa, ax-
şam oxumağa maraqlı bir şey var. Oxu-
dum, diqqətə oxudum. Məqəle Azərbay-
canda jurnalistikən inkişafında böyük xid-
mətleri olan, tanınmış jurnalist-alim Şir-
məmməd Hüseynovun 80 illik yubileyinə
həsr edilmişdi. Məqəle oldukça səmimi və
dolğun yazılmışdı. Müellif Şirməmməd
mülliimin bütün gözəl insan keyfiyyətlərini
kümmələşdirərək ləyaqət mücəssəmesi ki-
mi tamamlamışdı. Son zamanlar tekce lə-
yaqəti insanlara yox, ləyaqət sözünün özü-
ne de az-az rast geldiyimiz bir ölkədə Bəxtiyar
mülliimin öz məqələsinə verdiyi başlıq
neçə de uğurlu idi! Ləyaqət! Ləyaqət mü-
cəssəmesi! Bundan daha şərəfi, bundan
daha yaxşı keyfiyyət var mı?

Bu söz məni rahat buraxdırı. İnsanlar-

da, özündə bu keyfiyyətin ne dərəcədə ol-
duğunu başa düşməye çalışırdı. Sonda
belə qərrara geldim: ləyaqət insanda ya var,
ya da heç yoxdur. Yarmıq, alababat, kem-
kesli ləyaqət olmur. Əgər insan öz ləyaqət-
inin alçaldılmamasına bir dəfə imkan verirse,
ləyaqətini itirir, o da ləyaqəti ol-
bilmez. Ləyaqətini itirmiş adam tövə etmək
o lekəni öz üzərində götürə bilmez. Ləya-
qətini itirmiş insan mütləcis, qula çevrilir.
Ləyaqətini itirən ziyanlı olma bilmez. Ziyanlı ləyaqət-
in zirvəsində durmali, bu yüksəkliliyin dünya
malına, vəzifəye, şəhərə deyimlənməlidir.
İnsan var-dövlət, şöhrət vərəgunu olanda lə-
yaqət anlayışından uzaqlaşır, bunu onun
üzüne deməsələr də, etrafındakıların, xalqın
gözündən düşür.

Kim olursa-olsun, insan eğer öz ləyaqəti-
ni qoruyub saxlaya bilirse, onun kimliyin-
dən asər-elamət qalmır. O, ən böyük vəzifə,
rütbe, dərəcə sahibi olsa belə, bir anın içindən
hamisini itirir, ucuzaşır, hamının gözündən
hörmətdən düşür.

Bu yaxınlarda möhkəm hafizəye, güclü
yaddaşa malik olan, bir çox tarixi hadisələri
dərindən bilən, çox mütləci edən dostum
Aydın Mövsüm oğlu Qədirli nahar fasiləsində
maraqlı bir hadisə dənəndi. O dedi ki,
«Nivax» qəzətində dərc edilmiş maraqlı bir
məqəla oxudum. Məqələdə XIX əsrin evvə-
lindən Sankt-Peterburqda baş verən tarixi
hadisələrdən bəhs etmək, zədəqən, zabit
ləyaqətinin allılığının göstərən konkret faktlara
istindən edildir. Fransanın Rusiya ilə apardığı
mühərabə zamanı rus zabitlərinin, əsgərlərinin
fransız zabitləri ilə olan görüşlərindən
ruslar demokratı, insan hüququ anlayışları
ilə tanış olur və Avropana feodal-tehkimçi-
lik hüququnun olmamasından, insanların
azad yaşamasından, qadınları hüquqların
bərabər olmasınaasdandır. Xəbərdən
Progressiv fikirlər zabitləri Rusiyada
1610-cu ilə çək Boris Qodunov tərəfindən
qoyulmuş tehkimçilik hüququnun ləğv edil-
məsi, qadınların kişilərə bərabər hüquq
məlumatlarına nail olmaq üçün siyasi də-
rənaklər yaradıb, fikriyyətə başlayırlar. Sankt-
Peterburqda demokratların «Şimal» cəmiyyəti
yaratıldı. Bu cəmiyyətin liderləri zabit
əsgərləri öz sərənlərinə cəlb etmək silah-
lanmaq, sonra isə çari devirmek, tehkimçilik
hüququnu ləğv etmek, qadınları kişilərə
bərabər hüquq vermek və s. kimi islahatlar
aparmaq niyyətində idilər.

1825-ci ilin noyabrında Rusiyanın impe-
ratoru I Aleksandrın qəfletən vəfatı və onun

yerine I Nikolayın imperator təyin edilməsi
bu hərəkatın canlanmasına səbəb olur. De-
kabrin 25-də I Nikolayın imperator kürsüsü-
ne eyleşməsinin andıçma marasimi ərefə-
sində gərginlik özünün kulminasiyasına nötqəsi-
ne çatır. Güt nazirleri I Nikolayı qəti addim-
lar atıb, usyanı böyagmağa çağırıslar da, o,
şəhərinin illi günlərini qarın tökmək başla-
maq istəmir. Lakin yaxın etrafı onu mecbur
edir ki, I Nikolay usyanı böyagma haqqında
fərمان imzalasın. Bu dövrde Sankt-Peter-
burqda rus generalalarından birinin ailəsində
baş verən hadisə və onun sonrakı axan çox
maraqlıdır.

Məhşur rus generalının qızını bir zabit
sevirmi. Gənc zabit her gün işdan sonra
sevgilisini yanına gelir, onunla otaqda ey-
ləşir, öz galəcək heyatlarından söhbət
edərəmisi. Bir gün general qızının otağı
qarşısından keçərən, qızının nişanlısının
böyük həvəstə, bərkdan-bərkdan danışlığı-
ni eşidir. O ayağını lengidib səhəbət nədən
getdiyi ilə maraqlanır. Görür ki, gənc zabit
onun qızına qadınların hüququndan, təh-
kimçiliklərin ləğvindən danışır. O, tələsik öz
otağına qaydırıb qulluqçusunu çağırıb, ona
təsdiq kəsir, get Sergey Petroviç Zagorski
mənim yanına dəvət edir. Gələcək kürəkə-
nin nezakətli qəbul edən general zabitə
yer göstərir, eyleşməni təklif edir. Sonra
səhəbət belə başlayır: «Men bi neçə daqıqə
bundan öncə qızımın otağı qarşısından ke-
çirdim, təsdiyin sizin qızıma dediyiniz söz-
ləri eşitdim. Xahiş edirəm, məni düzgün-
başa düşün, meni sizin səhəbət qılıq as-
maq fikrim yox id. Nəzərinən çatdırıb, kə-
fədəl təhkimçilik hüquq ətəmət er-
zində öz müsbət rolunu oynayıb. O qanun
olmasadı, kendilər bır yerdə oturaq heyat
keçirip, ölkəmizin inkişafında yaxınlıqdan
iştirak etmədilər, elə ömr-günərləri yollarda
keçərdi. Qaldı ki, qadınların kişilər eyni
hüquqları olmalarına və onların cəmiyyətdə
işə cəlb edilməsinə — qadın, mənim eqidə-
me görə, evdə oturub ailənin, uşaqların
qayğısına qalmalı, əmin-amanlıq, yaxşı eh-
val-ruhiyyə yaratmalı, uşaq dünyaya getir-
meli, onları böyüdüb, tərbiya, təhsil vermeli-
dir. Ananın müqəddəs vəzifəsi cəmiyyət,
xalq üçün ləyaqəti ovşadırlar tərbiyə etmək
dir. Kişi isə ailənin normal yaşaması üçün
çalışmalıdır, onun maddi təminatı xidmət et-
məlidir. Ana və uşaq ailənin başçısı olan
kişiniñ hörmətinə uça tutmalı, ona hörmət
edib, qayğı göstərməlidirler.

General öz fikrini gənc zabitə səbirlə, nə-
zakətə, ezmile başa salıb, axırdı dedi: «Ha,
men belə fikirlərim və öz fikrimi sənə
məcbur qəbul etdirmək fikrində deyim və se-
nin qərarın yəqin ki, qohumluq münasibətlə-
rimizə təsir etməyəcəkdir. P.S.Zagorski yel-
rindən qalxb, generala horbi qaydada «kol-
du» deyib, öz fikrində qaldığını bildirir və icazə
alıb gedir.

Bu səhəbdən sonra bir neçə gün gənc
zabit generalın evində görünür. Generalın
qızı nişanlısının gelməsinə səbəbinin bilmədi-
rindən çox narahat olur. Bir tərəfdən de-
şəhərdə işçilərə zavalı qızın fikrinin yə-
rə aparıb. Axırdı o dözməyib, Sergey Petroviç
yelrindən haradə olmasa məlumat almış
məqsədli atasına müraciət edir.

Atası qızını sakitləşdirib deyir ki, hərbçilər
in işi belədir, belə ezməyiyyət və ya
xüsusi tapşırıqla başqa hissəye göndərilib,
narahat olma, mən bi gün-sabah maraqla-
narın. Ata gözünün ağı-qarası olan yeganə
qızının çox hayəcən keçirib, fikir etməsini
görüb, qızının halına acıyr. Şəhəri, işa çatan
kimi, Sergey Petroviç maraqlanır və məlum
olur ki, zabitlərin etiraz aksiyası keçirilən
zamanı həbs edilənlərin içəridən o da var. Bu
xəbərdən sarsılan general həqiqəti qızından
gizlədir, ona deyir ki, həyəcənəsəs yox-
dur, bır neçə günə Sergey Petroviç gelib çı-
xar, onu başqa şəhərə ezmədir. Yəziq
qızı atasının dediklərinə inanıda, ürəyi na-
rahat id. O fikir-xəyaldən, əsəb gərginliyin-
den xəstələnib, yatağa düşür. Atası həkim
çığır. Həkim deyir ki, on böyük əsəb sar-
tılıtı keçirib, ona ciddi müalicə və müsbət
emosiyalar lazımdır. General Sergey Petroviç
in işi ilə yaxınlıq maraqları və malum
olur ki, gələcək kürəkənin hərəkatlarında
dövlətə qarşı cinayət xarakterli motivlər ol-
madığı üçün o, mahkəmənin qarşısı ilə azad
edilecek. O, bu xəbərdən memnun olsa da,
qızına Sergey Petroviçin həbsi bərədə bir
söz demiyib, onun bu günlərdə ezməyiyyət-
dən qayğıdaşlığını deyir. Bu xəbərdən sonra
qızın hələ xeyli yaxşılaşır və o sağalmışa
baslayır.

Sonu gelen saya.
Qəzənfər ƏLİOĞLU.